



Azərbaycan Respublikası

Təhsil Nazirliyi

BAKİ DÖVLƏT

UNİVERSİTETİ

ƏMR №

" " \_\_\_\_\_

Bakı şəhəri

***R-92 sayılı 27.11.2018-ci il tarixli əmr***

***Məzmunu: 2018/2019-cu tədris ilinin payız  
semestrinin imtahan sessiyasının keçirilməsi haqqında***

2018/2019-cu tədris ilində universitetin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə

### ***ƏMR EDİRƏM***

- 1.** Tədris qrafiklərinə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə universitetin bütün fakültələrində dərslər 2018-ci il dekabr ayının 28-də yekunlaşdırılsın, payız semestrinin imtahan sessiyası 2019-cu il yanvarın 3-dən 31-dək keçirilsin.
- 2.** Bütün fakültələrdə əyani şöbəsi üzrə imtahanlar bir qayda olaraq yazılı formada aparılsın. Zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında aparıla bilər.
- 3.** Sessiya dövründə bakalavriat səviyyəsində (əyani şöbə üzrə) imtahanlar saat 10<sup>00</sup>-da başlansın. Bakalavriat (qiyabi şöbə, təkrar ali təhsil, kadrların yenidən hazırlanma təhsili üzrə) və magistratura səviyyələrində imtahanlar saat 14<sup>00</sup>-da başlansın.
- 4.** Payız semestrinin imtahan sessiyasında fənlər üzrə keçiriləcək imtahanların siyahısı tədris planlarına uyğun olaraq müəyyənləşdirilsin və imtahan cədvəlləri təsdiq olunmuş həmin siyahıya əsasən tərtib edilsin. 2018/2019-cu tədris ilində payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 sayılı Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na, 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarına, 07 mart 2018-ci il tarixli 78 sayılı qərarına və digər normativ sənədlərə müvafiq olaraq keçirilsin.
- 5.** Tədris planında nəzərdə tutulmuş fənlər üzrə saatlar jurnalda fənn müəlliminin imzası ilə yekunlaşdırılsın və fakültə dekanı tərəfindən mövcud qaydada sənədləşdirilsin.
- 6.** Sessiyanın sonunadək imtahanlarda iştirak etməyən tələbələr (magistrantlar) 3 gün müddətində dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidirlər. Bu barədə fakültə dekanlıqları tərəfindən tələbələr (magistrantlar) qabaqcadan məlumatlandırılınsınlar.

7. 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası ərzində imtahanlara buraxılacaq tələbələrin (magistrantların) siyahısı dəqiqləşdirilsin, tədris olunan ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25 %-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmasınlar, bu barədə Tədris Departamentinə və Magistratura və Doktorantura şöbəsinə 03.01.2019-cu il tarixinədək müvafiq məlumat verilsin.

8. Tələbələr (magistrantlar) imtahanlara tələbə (magistrant) vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi ilə buraxılsınlar.

9. Bir qayda olaraq kənar şəxslərin imtahanda iştirakı qadağandır. Lakin imtahanlarda şəffaflığı təmin etmək məqsədi ilə valideynlərin müraciəti əsasında imtahanların gedişində iştirak etmələrinə müvafiq şərait yaradılsın.

10. Fərdi tədris planlarına uyğun sessiyanı müvəffəqiyyətlə vermiş tələbələrə (magistrantlara) mövcud qaydada təqaüd verilməsi haqqında təqdimatlar 2019-cu il fevral ayının 15-dən gec olmayaraq Tədris Departamentinə və Magistratura və Doktorantura şöbəsinə təqdim olunsun.

## ***11. FAKÜLTƏ DEKANLARINA VƏ KAFEDRA MÜDİRLƏRİNƏ TAPŞIRILSIN:***

a) bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar.

b) semestr ərzində seminar və laboratoriya dərslərində, kollokviumlarda tələbələrin bilik səviyyəsinin fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər və bu barədə rektorluğa müvafiq təkliflər versinlər.

c) imtahanların mütəşəkkil keçirilməsi, onların gedişinə nəzarətin artırılması məqsədilə fakültələrdə eyni fənlər üzrə qrupların birləşdirilməsini və imtahan cədvəllərinin səmərəli tərtibinin koordinasiyasını təmin etsinlər. Bu məqsədlə imtahan cədvəllərinin tərtibi zamanı alt qruplarda kredit götürən, payız semestrində əlavə yaradılmış qruplarda iştirak edən aktiv və passiv tələbələr (magistrantlar) üçün fənlər üzrə imtahanların koordinasiyası, auditoriya fondu və koordinatorların sayı nəzərə alınsın;

d) imtahan cədvəlləri üzrə kafedralarda müvafiq qeydiyyat aparmaqla imtahanqabağı məsləhət saatlarının keçirilməsini, sessiya zamanı imtahanlarda tədris proqramlarının və digər zəruri tədris-metodik vəsaitlərin olmasını təmin etsinlər.

e) imtahan zamanı ayrı-ayrı fənlər üzrə 17-dən az bal toplamış və ya yekunda qeyri-kafi qiymət almış tələbələrin sayı qrupda 50 %-dən çox olarsa, həmin tələbələr və fənni tədris edən müəllimlər haqqında fakültə Tədris Metodik Şuralarında müzakirə aparılsın və rektorluğa məlumat verilsin.

f) imtahanın gedişində tələbələrin telefon və digər texniki vasitələrdən istifadəsi qəti qadağandır. İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən istifadə hallarına yol verən tələbələrə qarşı imtahan zamanı köçürtmə hallarının aradan qaldırılması barədə verilmiş R-102 sayılı 14.10.2011-ci il tarixli əmrə əsasən müvafiq

tədbirlər görülərək köçürtmə haqqında akt tərtib edilsin və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalsın. İmtahan zamanı yardımcı vəsait kimi müəllim-koordinatorların iştirakı ilə yalnız fənn proqramlarından istifadə oluna bilər.

**g)** Rektorun 20 iyun 2017-ci il 06 sayılı sərəncamına əsasən imtahandan əvvəl auditoriyalara daxil olaraq partaların üzərində və ya divarlarda imtahan suallarının cavablarını yazaraq nizam-intizam qaydalarına zidd olan və universitet əmlakının korlanmasına səbəb olan hallara yol verən tələbə və magistrantlar həmin fənn üzrə imtahana buraxılmasınlar, onlar üçün universitetdaxili nizam-intizam qaydalarının pozulması haqqında akt tərtib olunsun və fakültə-dekanı tərəfindən imzalsın.

**h)** ödənişli təhsil alan tələbələrin (magistrantların) təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət etsinlər. Bu zaman:

-cari tədris ilinin təhsil haqqını ödəməyən tələbələr sonuncu imtahana buraxılmasınlar;

-əvvəlki və cari tədris illərindən qalan təhsil haqqı borcunu (əlavə qruplar, payız semestri və digər təhsil formaları üzrə kredit ödəmələri daxil olmaqla) 2019-cu ilin yanvar ayının 19-dək ödəməyən tələbələr (magistrantlar) imtahanlara buraxılmasınlar ;

-bu qəbildən olan bütün tələbələr (magistrantlar) imza edilməklə əvvəlcədən məlumatlandırılınsınlar.

**i)** imtahanlarda 3 gün və daha artıq iştirak etmədikdə 29.10.2018-ci il tarixli 05 sayılı sərəncamla təyin olunmuş müəllim-koordinatorlardan izahat alınsın və müvafiq inzibati tədbir görülsün.

**j)** imtahan keçirilən günlərdə saat 9<sup>30</sup>-da və 13<sup>30</sup>-da əsas binanın böyük akt zalında müəllim-koordinatorların iştirakını təmin etsinlər. Müəllim - koordinatorlar öz imtahan cədvəlləri haqqında əvvəlcədən yazılı məlumat versinlər.

**12.** İmtahanlarda tələbələrin (magistrantların) biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülsün. Hər bir neqativ hal üçün fakültə dekanlarının və kafedra müdirlərinin birbaşa məsuliyyət daşıdıqları onların nəzərinə çatdırılsın. Belə hallar baş verdikdə mövcud qanunvericiliyə uyğun ciddi tədbirlər görsünlər və bu barədə rektorluğa müvafiq təkliflər versinlər. İmtahanların gedişi ardıcıl surətdə yoxlanılsın, onların nəticələri kafedra iclaslarında və fakültə elmi şuralarında müzakirə edilsin.

**13.** Payız semestrinin imtahan sessiyasının nəticələri qeyd olunan imtahan vərəqləri müəllimlər tərəfindən imzalandıqdan sonra təsdiq olunması üçün Tədris Departamentinə və Magistratura və Doktorantura şöbəsinə təqdim edilsin.

**14.** İmtahan sessiyası zamanı payız semestri ərzində cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzürlü və üzürsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbələrə (magistrantlara) həmin fənlərdən imtahan vermək üçün 2019-cu il fevral ayının 1-dən 8-dək vaxt verilsin. Fənn (fənlər) üzrə akademik borcların ləğvi Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 sayılı qərarına və 07 mart 2018-ci il tarixli 78 sayılı qərarına müvafiq olaraq həyata keçirilsin.

**15.** Tədris Departamentinin müdiri prof.M.M.Qurbanovaya, Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri dos.V.Ə.Qasımova, Tədris prosesinin təşkili və ona nəzarət şöbəsinin müdiri dos.E.Ə.Məmmədova, Tyutorların işinin əlaqələndirilməsi, informasiya təminatı və təhsil sənədlərinin verilməsi şöbəsinin müdiri vəzifəsini icra edən k.ü.f.d. N.C.Musayevaya, Magistratura və Doktorantura şöbəsinin müdiri prof. A.O. Məmmədovaya tapşırılsın:

**a)** imtahan prosesinə nəzarətin video-kameralar vasitəsilə aparılmasına, köçürmə hallarına yol vermiş və ya nizam-intizam qaydalarını pozmuş tələbələrin video-görüntülərinin saxlanılmasını, lazım gəldikdə tələbələrin və valideynlərin nəzərinə çatdırılmasını təmin etsinlər;

**b)** imtahan sessiyasının mövcud əsasnaməyə uyğun keçirilməsinə, sessiyanın gedişini və nəticələrini əks etdirən bütün statistik forma və hesabatların vaxtında tərtib edilməsinə ciddi nəzarət etsinlər ;

**c)** imtahanların keçirilməsini lazımı blanklarla təchiz etsinlər.

**16.** Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədi ilə əvvəlki sessiyalar zamanı rektorun ümumi məsələlər üzrə müşaviri prof. İ.Ə.Əliyevin sədrliyi ilə yaradılmış qərargah və apellyasiya komissiyası payız semestrinin imtahan sessiyası zamanı da fəaliyyətini davam etdirdi. Prof.İ.Ə.Əliyevə tapşırılsın ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin.

**17.** İmtahanların nəticəsi ilə əlaqədar müraciət etmiş tələbələrin (magistrantların) ərizələrinə Apellyasiya komissiyalarında baxılsın və bu barədə rektorun həmin tələbələrlə görüşü keçirilsin.

**18.** Payız semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə rektorluğun aşağıda adları qeyd olunan nümayəndələri müvafiq fakültələrə təhkim edilsinlər:

***I. Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələri üzrə:***

prof.Əliyeva İradə Nurəddin qızı

Tədrisin təşkili və təlim texnologiyaları  
üzrə prorektor

***II. Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Tarix, Fizika Coğrafiya və Geologiya fakültələri üzrə:***

AMEA-nın müxbir üzvü,  
prof. Kazımzadə Aydın Həsən oğlu

Elm və innovasiyalar üzrə prorektor

***III. Sosial elmlər və psixologiya, Şərqsünaslıq, Jurnalistika və Kitabxanaçılıq-  
informasiya fakültələri üzrə:***

prof.Hacıyev Sani Tofiq oğlu

Sosial məsələlər, tələbələrlə iş və  
ictimaiyyətlə əlaqələr üzrə prorektor

***19. ELMİ KİTABXANANIN DİREKTORUNA  
TAPŞIRILSIN:***

Sessiya müddətində Elmi kitabxananın saat 8<sup>30</sup>-dan 19<sup>00</sup>-dək fəaliyyət göstərməsini təmin etsin və fakültə dekanları ilə birlikdə tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunmasına lazımı şərait yaratsın.

***20. SOSIAL MƏSƏLƏLƏR, TƏLƏBƏLƏRLƏ İŞ VƏ İCTİMAİYYƏTLƏ  
ƏLAQƏLƏR VƏ İQTİSADI VƏ TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTORLARA  
TAPŞIRILSIN:***

- a) universitetdaxili nizam-intizam qaydalarının yerinə yetirilməsi və fakültələr üzrə növbətçilik təmin edilsin.
- b) imtahan üçün ayrılmış auditoriyaların texniki təchizatı təmin edilsin.
- c) tələbə bileti və ya şəxsiyyət vəsiqəsi olmayan şəxslərin universitetin giriş qapılarından buraxılmamasına ciddi nəzarət təşkil edilsin.

***21. «MƏTBUAT VƏ İNFORMASIYA» ŞÖBƏSİNİN MÜDİRİ VƏ  
«BAKI UNİVERSİTETİ» QƏZETİNİN REDAKTORUNA  
TAPŞIRILSIN:***

Sessiyaya hazırlıq və onun gedişi müntəzəm surətdə universitetin veb saytında və qəzetin səhifələrində işıqlandırılmalıdır.

***22. UNİVERSİTET VƏ FAKÜLTƏ TƏLƏBƏ HƏMKARLAR  
TƏŞKİLATLARININ VƏ TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ  
SƏDRLƏRİNƏ TAPŞIRILSIN:***

Sessiya müddətində imtahanların gedişində yaxından iştirak etsinlər və müntəzəm olaraq rektorluğa və fakültə dekanlıqlarına müvafiq məlumat versinlər.

**23.** Kadrlar şöbəsinin müdiri əvəzi T.F.Əhədovaya tapşırılsın ki, kafedra müdirlərinin, müəllimlərin, elmi işçilərin və köməkçi heyətin işə davamiyyətinə nəzarəti bir daha gücləndirsin.

**24.** Bu əmr fakültə elmi şuralarında, dekanlıqların və kafedraların iclaslarında professor-müəllim heyətinin (imza edilməklə) nəzərinə çatdırılsın və fakültənin elanlar lövhəsindən asılsın.

**25.** Bakı Dövlət Universitetinin Qazax filialının direktoru prof. V.Ə.Əfəndiyeva tapşırılsın ki, mövcud təlimatları, BDU üzrə müəyyən edilmiş qaydaları və bu əmri rəhbər tutaraq 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsini təmin etsin.

**26.** Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

**ƏSAS:** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 sayılı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı, 7 mart 2018-ci il tarixli 78 sayılı qərarı, mövcud əmrlər və sərəncamlar.

***R E K T O R vəzifəsini icra edən***

***prof.İ.N.Əliyeva***

**Layihəni hazırlayıb:**

Tədris prosesinin təşkili və ona nəzarət şöbəsinin müdiri

\_\_\_\_\_ dos.E.Ə.Məmmədov  
Magistratura və Doktorantura şöbəsinin müdiri

\_\_\_\_\_ prof.A.O.Məmmədova

**Razılaşdırılıb:**

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor

\_\_\_\_\_ prof.İ.N.Əliyeva  
Elm və innovasiyalar üzrə prorektor

\_\_\_\_\_ prof.A.H.Kazımzadə  
Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor

\_\_\_\_\_ prof. S.T.Hacıyev  
Tədris Departamentinin müdiri

\_\_\_\_\_ prof.M.M.Qurbanova  
Rektorun maliyyə məsələləri üzrə müşaviri

\_\_\_\_\_ dos.M.Ə.Sultanov  
Baş mühasib

\_\_\_\_\_ F.H.Babayeva  
Baş hüquqşünas

\_\_\_\_\_ T.M.Sadıqov